

# 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜDÜR!

RƏSMİ DÖVLƏT QƏZETİ



# AZƏRBAYCAN



№ 290 (9745) 30 dekabr 2024-cü il BAZAR ERTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



"Onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm"

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib

Bu gün mən vidasımda iştirak etdim, hələk olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim sərençamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar bütün ekipaj böyük qohrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qohrəmanlıq göstərdilər ki, idarəedilməz vəziyyətdə olan toyvərəni müxtəlif işləşəllər idarə edirdilər. Baxmayaraq, többi ki, pilotlar tocruboli pilotlar idi və biliardçılar ki, onlar bu qaza enisindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmek üçün onlar maksimum böyük qohrəmanlıq göstərmışlar və möhəz bunun notecisindən toyvərə qəzasında sağ qalanlar var. Möhəz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və möhəz bunun notecisində bu gün biz tam açıq-aydın deyə bilərik ki, toyvərə Rusiya torəfindən vuruldu. Bax bu, faktdır və bu faktı heç kim dana bilməz. Yenə de biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi.

Pilotlar ekipaj üzvləri - onlar həm peşəkarlıq, həm soyuqqanlıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres voziyətyində idilər. Ancaq sərnişinləri sakitləşdirmək, toyvərinin içinde xoş vəziyyəti yaratmamaq üçün görün, onlar na qədər böyük insanı davamlı göstərmişlər. Onların fəaliyyəti, yenə de deyirəm, Azərbaycan dövləti tərəfindən layiqinə qiymətləndiriləcək. Allah ölen ekipaj üzvlərini və bütün hələk olanları rahmet ələsin və biz sağ qalanlara Allahdan şəfa dileyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxistanda dərhəl müalicə almışlar. Bezoiləri hələki mütəlicə alı və imkan onları kimi onlar da Azərbaycana toxliyə ediləcəklər.

► 2

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş səxslərin təltif edilməsi haqqında

## Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında konar fiziki və texniki müdaxiləyə məruz qalaqara idarəetməni itirmiş vəziyyətdə Qazaxstan Respublikasının Aktau şəhəri istiqamətində yönəldirilmişdir. İnsan tolofatı və xosarot alamlar olmasına baxmayaraq, pilotların, bələdçi lərin yüksək peşəkarlığı, şücaəti və casusluğu sayısında toyvərə qəza enisi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidmoti vozifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyətinin xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

### "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə:

Kşnyakin İqor İvanoviç (ölümündən sonra)  
Kalyanov Aleksandr Georgiyeviç (ölümündən sonra)  
Əliyev Hökumə Cəlil qızı (ölümündən sonra)

### 1-ci dərəcəli "Rəşadət" ordeni ilə:

Əsədov Zülfiqar Sərdar oğlu  
Rəhimli Aydan Vaqif qızı

İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2024-cü il

# MƏN AZƏRBAYCANLIYAM!



Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən cənab İlham Əliyevin prezident seçiləmisi Azərbaycanın yeni yüksəkliyinə başlangıcı oldu.

Beynəlxalq hüququn ayaq altında tapşaldandığı, beynəlxalq təşkilatların riyakar və qərəzi mövqə sərgilədiyi, iki standartların hökm sürdüyü dünyada özümüzəndən, özümüzüñüklərdən başqa givəncə yerdəmiz yoxdur!

Odur ki, Azərbaycan özüne güvəndi, öz imkanlarına arxalandı, milli maraqlara söykləndi, siyaset yerdi, dostlarının sayıni artırırdı.

Bir-birinin ardınca transmilli layihələrini - BTC, BTƏ, BTQ və "Cənubi qaz dəhlizi"ni reallaşdırıldı.

Ona mane olmaq istədilər, müxtəlif əngəllərlər yaradılar, beynəlxalq banklar maliyyələşdirmədən müxtəlif bəhanələrle imtina etdilər.

Ancaq bizi dayandıra, yolumuzdan döndərə bilmədilər!

Maliyyəni do özümüz tapdıq, bütün işləri do özümüz gördük, faydasından isə hamı bəhrəldəndi.

Büy gün 12 Avropa dövləti Azərbaycan qazını yandırırdı.

Prezident İlham Əliyevin imzaladığı regionların inkişafına dair dörd dövlət programının gerçəkləşdirilməsi sayısında ölkə büsbütün dəyişdi, müasirləşdi, yeniləndi.

Yol infrastrukturunu təzələndi, sahibkarlıq fealiyyəti, xüsusən aqrar sektor yeni inkişaf yoluñanı çıxdı, ölkədə qazlaşdırma 96 faizo qatıldı, qacqınlar və məcburi köçkünlər üçün 116 şəhərcik vo yaşıyış kompleksi salınaraq onların həyət şəhərət xeyli yaxşılaşdırıldı, işsizliyin vo yoxsulluğun soviyyəsi 4-5 faizdək azaldıldı.

Cənab İlham Əliyevin uzaqqoranlılı və məqsədönlü fealiyyəti sayasında ölkənin siyasi nüfuzu əhəmiyyətli dərəcədə artırdı, beynəlxalq mövqeləri möhkəmləndi.

► 11

## Prezidentin Mətbuat Xidmətinin məlumatı



Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 29-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Tələfən danışıçı zamanı dövlət başçıları "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin toyvərə qəzasında ilə bağlı məsələlərin müzakirəsinə davam etdiriblər.

Böşər sivilizasiyəsinin inkişafının inddi merhəlesi döyünnən siyasi monzorosinin sürətli döyişməsi, millətlərin tarix sohnəsində oynadıqları rolların keyfiyyəti

## Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti

Yətəcə yeniləşməsi ilə fərqlənir. Həyat sübut edir ki, etnik-siyasi baxımdan müttəşəkkil qüvvəyə çevrile bilmeyən xalqlar umumdañına inkişafında tutduqları mövqələri tədricon itirir, getdikən zoifləyir və həqiqi və monafələrin həyata keçirəmek imkanlarından məhrum olurlar.

Ulù Öndər Heydər Əliyevin təşəbbüs ilə ilə otuz il ərzindən qədər başlanmış milli-mənvi bütövələşmə hərəkatı getdikən dənə geni vüset alır. Dünyanın müxtəlif ölkələrindən yaşayış soydalarımızın inkişafına qazanılmışdır. Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxlaması, dəfələrə soyqırımı və deportasiyaya məruz qalmış qəribə azərbaycanlıların hüquqlarını bərpasına və zorla törəmə məcbur olduları at-a-baba tərəqqiplərinə qaytmasına dəstək verilmesi Azərbaycan Respublikasının dövlət siyasetinin ayrılmaz tərkib hissəsinə təsdiq olundu.

► 7

## "Konstitusiya və Suverenlik İli"miz gəlir

Azərbaycan xalqı artıq dördüncü ildə ki, qalib xalq olmağın qırurunu yaşıyır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin toxribatı netecisində başlayan vo comi qırx dörd gün sonra Azərbaycan Ordusunun qalibiyəti ilə bitən Vətən müharibəsi tariximizin ən şanlı səhifələrindən biridir. Otuz ilə yaxın Ermənistanın işgalində qalmış Qara-

bağ və Şərqi Zəngəzur ərazilərimizi bizi bu böyük Zəfərimiz qaytarırdı.

Sonrakı hadisələr göstərdi ki, qəsbkarlar ərazilərimizdən, többi sorvetlərimizdən gözələrini biridənlik çəkmək niyyətində deyillər. Vətən müharibəsindən ağır möglubiyətə uğrayan, Azərbaycanın hərbi güçü qarşısında nə qədər aciz olduğunu üzə çıxan işğalçı

Ermenistan, görünürdü ki, yənə xarici havadalarlarına güvənir. Ancaq Azərbaycan dövlətinin və xalqının qətiyyəti bədxahlərin niyyətini puça çıxardı. Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevi rohbarlılı ilə qohrəman Azərbaycan Orduyu işgalçılara Qarabağda son zərbəni öten ilin senyabında endirdi.

► 14

Qəzanın kənar müdaxilədən baş verdiyi təsdiqini tapdı

Sankt-Peterburq şəhərində keçiriləcək MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-resmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfər yola düşən Prezident İlham Əliyev Rusiya hava məkanında olarkən baş vermiş toyvərə qozası həqindən məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarə endikdən sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanında müşəviri keçirmişdir. "Mediada, sosial səbəkələrdə təyyarənin qəzaya uğraması anlı mövcuddur. Ona görə onu hor kos görə bilər. Ancaq qəzanın səbəbələri bize bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq təzdir. Mössələ tam araşdırılmalıdır".

► 9

# 2025





# Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib



Dekabrin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qozaya uğraması noticosunda həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

## Təyyarə qəzasında həlak olan üç ekipaj üzvü II Fəxri xiyabanda dəfn olunub



Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qozaya uğraması nəticəsində həlak olan üç ekipaj üzvü - gəmi komandiri İgor Knyakin, pilot Aleksandr Kalyaninov və stiuardessa Hökumə Əliyeva bu gün dekabrin 29-da II Fəxri xiyabanda dəfn olunub.

AZERTAC xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, AZAL-məxsus Bakı-Qroznı avia-reysini həyata keçirən sən-

olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrin 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrin 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşri ölkəyə gətirilib.

Hədisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin aşadırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət

Komissiyası yaradılıb. Qeyd edək ki, dekabrin 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli

sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qozaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev de-

kabrin 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

## Azərbaycan Respublikasının Prezidenti zati-alıləri cənab İlham Əliyevə

Zati-alıləri!

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin çoxlu sayıda insanın həlak olması ilə noticosən faciəvi qozaya barədə xəbəri dörin hüznələr qarşılıqlı. Əminəm ki, bu dəhşətlə hadisəyə sobə olaraq bütün həllər hortorofli aşadırılaqcaq.

Bu kədərlər möqəmdə yaxınlarını itirənlərə və bütün Azərbaycan xalqına Cəx Respublikasının vətəndaşları adından və şəxson öz adımdan dörin hüznələ başsağlığı verirəm.

Hörmətlə,

Petr PAVEL,  
Cəx Respublikasının Prezidenti



Öziz İlham Heydər oğlu!

AZAL aviasirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxistanda Aktau şəhəri yaxınlığında qozaya uğraması noticosən insanlar faciəvi şoklu hələk olmasının xəbərini Belarus Respublikasında dörin hüznə və kədərlər qarşılıqlı.

Belaruslular Azərbaycan xalqına üz vermiş fəlakətin ağracısını və əzəzolunmaz itkinin kədərini bələşürsərlər.

Hörməti İlham Heydər oğlu, belə bir ağır vaxtda Sənəd, hələk olanların doğmalarına və yaxınlarına somimi dəstək sözlərimi qobul etməyinizi xahiş edir, xosarət alanlara ise tezliklə sağlamalarını arzulayırıam.

Hörmətlə,

Aleksandr LUKASSENKO,  
Belarus Respublikasının Prezidenti



Zati-alıləri!


Aktau şəhəri yaxınlığında baş verən faciəvi təyyarə qozası noticosənde çox sayıda insanın hələk olması və yaralanması barədə xəbəri dörin hüznələr qarşılıqlı.

İcazı verin, bə faciəvi hadisə ilə əlaqədar Körəz Əməkdaşlıq Şurası adından Azərbaycan hökumətinə və xalqına, o cümlədən hələk olanların ailələrinə dörin hüznələ başsağlığı verirəm.

Biz bu ağır günlərdə Azərbaycan hökumətinin və xalqının yanındayıq, yaralananların tezliklə sağlamalarını diləyirik. Azərbaycana davamlı sülh və əmən-əmənliq arzulayırıq.

Hörmətlə,

Cəsim Məhəmməd ƏL-BUDEYVİ,  
Körəz Əməkdaşlıq Şurasının Baş katibi



Hörməti İlham Heydər oğlu!

"Azərbaycan Hava Yolları" aviasirkətinə məxsus təyyarənin Qazaxistanda Aktau şəhəri yaxınlığında qozaya uğraması noticosənde baş verən faciəvi təyyarə qozası və yaralanması barədə xəbəri dörin hüznələr qarşılıqlı.

İcazı verin, bə faciəvi hadisə ilə əlaqədar Körəz Əməkdaşlıq Şurası adından Azərbaycan hökumətinə və xalqına, o cümlədən hələk olanların ailələrinə dörin hüznələ başsağlığı verirəm.

Biz bu ağır günlərdə Azərbaycan xalqının dördüncü şərəf olur və dəstəyimizi ifadə edirəm.

Hörmətlə,

Aleksandr BEQLOV,  
Rusiya Federasiyasının Sankt-Peterburg şəhərinin gubernatoru



Hörməti İlham Heydər oğlu!

Qazaxistanda Aktau şəhəri yaxınlığında təyyarə qozası noticosənde Azərbaycan vətəndaşlarının hələk olmasının ilə əlaqədar olanların doğmalarına və yaxınlarına dörin hüznələ başsağlığı verirəm. Onlara bu əzəzolunmaz itkinin ağracısını və yaralananlara tezliklə şəfa tapmalarını diləyirəm.

Bu ağır günlərdə dəst Azərbaycan xalqının dördüncü şərəf olur və dəstəyimizi ifadə edirəm.

Hörmətlə,

Sergey RYAXOVSKI,  
Rusiya Federasiyasının baş yepiskopu,  
Rusiya Federasiyası İctimai Palatasının üzvü, Rusiya Prezidenti  
yanında Dini Birliklər Qarsılıqlı Fəaliyyət Şurasının üzvü



Hörməti İlham Heydər oğlu!

Detəkbrin 25-de baş verən təyyarə qozası ilə əlaqədar Sənəd, hələk olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına müsəlmanları, Ukrayna Müsəlmanları Ruhani İdarəsinin kollektivi adından və şəxson öz adımdan dörin hüznələ başsağlığı verirəm.

Uca Yaradanın yaralılarının tezliklə sağlamalarını diləyirik.

Allah ölünləri rohmat ələsin, doğmalarına və yaxınlarına sebibrədir.

Tanrı ölkələrimizə sülh, firavnlıq və rifah nəsib ətsin.

Hörmətlə,

Seyx Əhməd TƏMİM,  
Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri,  
Ukraynanın ali müftisi



Zati-alıləri!

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxistanda Aktau şəhəri yaxınlığında qozaya uğraması noticosənde əzəzolunmaz itkinin təyyarə qozası ilə əlaqədar Körəz Əməkdaşlıq Şurası adından yaradılmış ittifaqı ifadə edirəm.

Bela çatin dövrde bizim düşüncələrimiz və dualarımız hələk olanların ailələrinin və Azərbaycan xalqının yanındadır.

Qozaya zamanı yaralananların tezliklə sağlamalarını diləyirik.

Azərbaycana istənilən dəstəyi göstərməyə hazır olduğumuza emin olmamınızı xahiş edirəm.

Hörmətlə,

Roland PRAYS,  
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru



Hörməti conab Prezident!

Dekabrin 25-de "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxistanda qozaya uğraması noticosənde hələk olanların yaxınlarına və doğmalarına dörin hüznələ başsağlığı verirəm.

Bu ağır itkinin kodörəni bələşürəm, yaralananların tezliklə sağlamalarını arzulayıram.

Hörmətlə,

Mais MƏMMƏDOV,  
Rusiyanın Novosibirsk vilayəti Qanunvericilik  
Məclisinin sədri müavini





## Azərbaycan Respublikasının Migrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 15-ci və 21-ci bəndlərini rəhbər tutaraq **qərara alıb**:

**Maddə 1.** Azərbaycan Respublikasının Migrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 3.0.10-1-ci maddə oləvə edilsin:

"3.0.10-1. yüksəkixtisasilı miqrant yüksəkixtisasi mütexəssislerin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədi tətbiq edilən program çərçivəsində müraciətləri müsbət cavablandırılmış ocnobıl və vətəndaşlığı olmayan şəxslər";

1.2. 20.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə oləvə edilsin:

"Xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Məcəllədə Azərbaycan Respublikasına gələn ocnobıl və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş müvəqqəti olma müddətləri ilə bağlı fərqli qaydalar tətbiq edildikdə müvafiq icra həkimiyəti orqanının qərarı ilə qarşılıqlı olaraq fərqli qaydalar müəyyən edilə bilər";

1.3. 26.1-ci maddəyə "şəxslər" sözündən sonra ", habelə yüksəkixtisasilı miqrantlara" sözərə oləvə edilsin;

1.4. aşağıdakı məzmunda 40.0.6-ci maddə oləvə edilsin:

"40.0.6. yüksəkixtisasilı miqrantın mütexəssis hesab olunduğu sahə üzrə fəaliyyətə başlaması öz iradəsindən asılı olmayan səbəblərdən mümkün olmalıdır";

1.5. 45.1.4-1-ci maddəyə "mütəxəssis" sözündən sonra "və ya yüksəkixtisasilı miqrant" sözərə oləvə edilsin;

1.6. 47.6-ci və 47.7-ci maddələr "10 iş günü" sözündən sonra "(yüksekixtisasilı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə 5 iş günü)" sözərə oləvə edilsin;

1.7. 49-ci maddə üzrə:

1.7.1. 49.1-ci maddəyə "maddəsində" sözü "və 45.1.4-1-ci (yüksekixtisasilı miqrantlara münasibətdə) maddələrində" sözərə ilə və "hal" sözü "hallar" sözü ilə oləvə edilsin;

1.7.2. 49.2-ci maddədə "maddəsində" sözü "və 45.1.4-1-ci (yüksekixtisasilı miqrantlara münasibətdə) maddələrində" sözərə ilə oləvə edilsin;

1.8. aşağıdakı məzmunda 50.3-cü maddə oləvə edilsin:

"50.3. Bu Məcəllənin 50.1.8-ci maddəsi ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina hali yüksəkixtisasilı miqrantlara şəxslər";

1.9. 51.5-ci maddəyə "cəlb edilənlər" sözərəndən sonra ", habelə yüksəkixtisasilı miqrantın ori (arvadı) və 23 yaşına çatmamış övladlarını" sözərə oləvə edilsin;

1.10. 52-ci maddə üzrə:

1.10.1. 52.1.7-ci maddəyə "mütəxəssis" sözündən sonra "və ya yüksəkixtisasilı miqrant" sözərə oləvə edilsin;

1.10.2. "Qeyd" hissəsinin 4-cü bəndində birinci halda "Məcəllənin" sözündən sonra "52.1.7-ci ve" sözərə və "müvafiq olaraq" sözərəndən sonra "45.1.4-1-ci ve" sözərə oləvə edilsin;

1.11. 53.1.7-ci və 55.0.6-ci maddələr "götürdüyü" sözündən sonra ", habelə yüksəkixtisasilı miqrant icazə üçün müraciət etdiyi" sözərə oləvə edilsin;

1.12. 54-cü maddə üzrə:

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 124-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 dekabr tarixli 124-VIIQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini temin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən hissə:

1.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinin ikinci cümləsində nozorda tutulmuş müvafiq icra həkimiyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazır Kabinetini "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 124-VIIQD nömrəli Qanunun tətbiqini temin etmək məqsədilə **qərara alıram**:

1.2. həmin Məcəllənin 3.0.10-1-ci maddəsində "program" dedikdə "Yüksəkixtisasilı ocnobılın və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilmişəsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); Azərbaycan Respublikasında əmək fəali







## "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" və "Yaşlılıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 11-ci bəndlərini rəhbər tutaraq **qərara alıb**:

**Maddə 1.** "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470 (Cild I); 2024, № 4, maddə 365; Azərbaycan Respublikasının 8 oktyabr 2024-cü il tarixli 43-VIIQD nömrəli Qanunu) 53-cü maddəsinin birinci hissəsinin on birinci abzası aşağıdakı redaksiyada verilsin:

"Heyvanlara rəhmət rəftər etdiyi, onları ağırla, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüdürüləməsi notisində onları şikət və ya telef etdiyi, rəhmsiz rəftəri nümayişkarano şəkildə, o cümlə-

dənmediada nümayiş etdirilməklə törətdikdə, belə rəftəri toblıq etdiyi və ya belə rəftər açıq çağırışları etdiyi və bu cür rəftəri özündə eks materialları kommersiya məqsədləri üçün istifadə etdiğəs".

**Maddə 2.** "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365; Azərbaycan Respublikasının 8 oktyabr 2024-cü il tarixli 43-VIIQD nömrəli Qanunu) 27-ci maddəsinin 3-cü hissəsinə "dayarı" sözündən sonra "və ya dayımız ziyar" sözü eləva edilsin.

**Maddə 3.** "Yaşlılıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6,

maddə 606 (Cild I); 2024, № 3, maddə 250) 3-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

"Bu Qanun meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət orazılıarı və obyektlərindən yaşlılıqlar, kənd tosorrufatı məhsulları istehsal üçün istifadə edilən bitkilərdən ibarət yaşlılıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətən və bağ sahələrindəki yaşlılıqlar istisna olmaqla, ölkə orazisindəki yaşlılıqlara şamil edilir".

*İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 29 noyabr 2024-cü il

## Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetini: 1.1. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin funksiyalarının Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsinin tomin edilmə-

si ilə bağlı bir ay müddətində zoruri tədbirlər görsün; 1.2. üc ay müddətində:

1.2.1. bu Sərəncamın 1-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərinə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.2. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq, müvafiq solahiyətinə Azərbaycan Respublikasının

Dövlət Neft Şirkətinə ötürülməsi ilə əlaqədar dövlət eməkli ilə bağlı təkliflərinə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

*İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 29 dekabr 2024-cü il

### Azərbaycan Respublikasının Nazirlər Kabinetini

**№ 551 QƏRAR Bakı şəhəri, 29 dekabr 2024-cü il**

#### "Kvotadan əlavə iş yerlərinin yaradılması Qaydası"nın təsdiq edilməsi haqqında

"Məsəllələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun tətbiqi vo "Məsəllələr haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Formannı dəyişiklik edilmiş haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 iyul tarixli 132 nömrəli Formannın 2.1-ci bəndinin icrasını tomin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini **qərara alıb**:

"Kvotadan əlavə iş yerlərinin yaradılması Qaydası" təsdiq edilsin (*əlavə olunur*).

*Əli ƏSƏDOV,  
Azərbaycan Respublikasının Baş naziri*

Qərarın eləvəsi ilə [www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az) və [qk.gov.az](http://qk.gov.az) saytında təqdim olub.

### Azərbaycan Respublikasının Nazirlər Kabinetini

**№ 561**

#### QƏRAR

Bakı şəhəri, 29 dekabr 2024-cü il

#### Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş müvəqqəti olma müddələri ilə bağlı qarşılıqlı olaraq fərqli qaydaların müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Migrasiya Məçəlləsində, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikasının 2024-ci il 29 dekabr tarixli 275 nömrəli Formannın 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetini **qərara alıb**:

1. Viza telob olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyada daimi yaşayışın vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ilə orzında 90 gündən artıq ola bilmez.

2. Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

*Əli ƏSƏDOV,  
Azərbaycan Respublikasının Baş naziri*

### Azərbaycan Respublikasının Nazirlər Kabinetini

#### QƏRAR

Bakı şəhəri, 29 dekabr 2024-cü il

#### "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1163-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-ci il 24 may tarixli 1163-VIQD nömrəli Qanunun icrasını tomin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini **qərara alıb**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1030 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612, № 9, maddələr 1090, 1106) ilə təsdiq edilmiş "Gömrük ekspertizasının aparılması Qaydaları"nın 3.3.7-ci yarımbindən sonunda nöqtə işarəsi nöqtəli vergilər işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.3.8-ci yarımbindən ola biləsin:

"3.3.8. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxləmini və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reystreindən çıxarışı".

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1207 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş "Təminatlı istifadə etmək" gömrük borcunun ödənilməsinin tomin edilməsi Qaydaları"nın 8.3-cü bəndinə "çıxarışla" sözündən sonra ", tütün məmulatının idxləmini və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reystreindən çıxarışla" sözü ilə ola biləsin:

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 95 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612, № 7, maddə 612; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 sentyabr tarixli 443 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin boyan edilməsi Qaydaları"na aşağıdakı məzmunda 2.6.7-1-ci yarımbindən ola biləsin:

"2.6.7-1. tütün məmulatları gömrük orazisino idxləndikdə, tütün məmulatının idxləmini və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reystreindən çıxarış".

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1969 (Cild I); 2024, № 1, maddə 77, № 2, maddə 209, № 5 (II kitab), maddə 586) ilə təsdiq edilmiş "Verildiyi, dayandırıldı, borpə və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməsi"

"4.3.8. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxləmini və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reystreindən çıxarış surəti".

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1127 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş "Gömrük orqanlarına təqdim edilmiş məlumatın idxləməsi" sözü ilə əvəz edilsin:

"4.3.10. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxləmini və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reystreindən çıxarış surəti".

lə olan icazelerin Siyahısı"na aşağıdakı məzmunda 48-ci hissə ilə ola biləsin:

"48. Tütün məmulatının idxləmini və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reystreindən çıxarış".

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 636 (Cild I); 2024, № 1, maddə 75, № 5 (II kitab), maddə 586) ilə təsdiq edilmiş "Verildiyi, dayandırıldı, borpə və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməsi" olan lisenziyaların və icazelerin Siyahısının 2.30-cu bəndindən sonrakı nöqtə işarəsi ilə əvəz edilsin və həmin Siyahıya aşağıdakı məzmunda 2.31-ci bənd ola biləsin:

"2.31. tütün məmulatının idxləmini və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reystreindən çıxarış".

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 19 iyun tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 861 (Cild I); 2024, № 3, maddə 302) ilə təsdiq edilmiş "Dövlət rüsumunun düzgün hesablanması" və "Nəzarətin həyata keçirilməsi" qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

"7.1. 2.2.1-ci yarımbində "18.66-18.67-1-ci" sözü;

"7.2. 2.2.2-ci yarımbində "18.65-10-cu" sözü ilə ola biləsin:

"7.3. 2.2.3-ci yarımbində "18.66-18.67-1-ci" sözü ilə ola biləsin:

"7.4. 2.2.4-ci yarımbində "18.66-18.67-1-ci" sözü ilə o

## Azərbaycan Respublikasının Nazirlər Kabinetini

№ 548

## QƏRAR

Bakı şəhəri, 28 dekabr 2024-cü il

## “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında”

## Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhber tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetini qarara alır:

“Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, madda 759 (Cild I); 2024, № 2, madda 208, № 4, madda 472, № 5 (II kitab), madda 612, № 9, madda 1090) aşağıdakı dəyişikliklər edilir:

1.-ci hissədə “Vəhşi heyvanların” sözləri “Ov obyektiye aid edilmiş vəhşi heyvanların” sözləri ilə əvəz edilis;

2. Həmin Qərarla təsdiq edilmiş “Vəhşi heyvanların təsorrlüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması” qaydasi “Qaydası” üzrə:

2.1. adında “Vəhşi heyvanların” sözləri “Ov obyektiye aid edilmiş vəhşi heyvanların” sözləri ilə əvəz edilis;

2.2. 1-ci bəndə “vəhşi heyvanların” sözləri “Ov obyektiye aid edilmiş vəhşi heyvanların” sözləri ilə əvəz edilis;

2.3. 1.2-ci bəndə “Vəhşi heyvanların” sözləri “Ov obyektiye aid edilmiş vəhşi heyvanların” sözləri ilə əvəz edilis;

2.4. II hissə aşağıdakı redaksiyada verilis:

## “II. OV OBYEKTİNƏ AİD EDİLMİŞ VƏHŞİ HEYVANLARIN TƏSÖRRÜFAT SUBYEKTLƏRİ TƏRƏFİNDƏN YETİŞİRİLMƏSİ

2.1. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq ov obyektiye aid edilmiş vəhşi heyvanların yetişdiriləmisi ilə bağlı təsorrlüfat subyektlərinin vəzifələri aşağıdakılardır:

2.1.1. heyvanlara töbətötə yaşıdağı biotopa uyğun şərait yaratmaq;

2.1.2. heyvanları qida tohlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən yem məhsulları ilə təmin etmək;

2.1.3. heyvanların yaşına və cinsinə uyğun istifadə dərəcəsinə tənzimləmək, onları baytarlıq və zootoxenizi xidmətə təmin etmək;

2.1.4. heyvanlar xosteliyə yoluşduqda, onların yaşaşış mühiti pisləşdikdə, məhv olmaq tohlükəsiyənən yaranmışdır və tələb olmasa hallarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Ekoologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra - Nazirlik) məlumat vermək, xostiliklərin profiliatifikasiya və lağvi üzrə kompleks tədbirlər həyata keçirmək;

2.1.5. nəsilartırma və coxalma dövrlərindən heyvanları bioloji xüsusiyyətləri nezərət alməq;

2.1.6. heyvanları ilə əzindən töbətötə olan fealiyyət və yuxarı dövrlərinə gözləmək;

2.1.7. heyvanların töbətötə olan cinsiyyət nisbətinə və artım sərütini nəzərət alməq;

2.1.8. heyvanlarla temasda olduğunu, yaşayış yerlərinin dəyişiklikləri, tohlükəsizliyi qaydalarına və normalarına əməl etmək;

2.1.9. heyvanlarla heyvanlar alomindən istifadənin humanist prinsiplərinə uyğun rəftər etmək;

2.1.10. yem məhsulları saxlanılan yerlərdə qida tohlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların töbətötə ilə əməl etmək;

2.1.11. heyvanları töbii birliklərinin bütövlüyünü pozmayan və istifadəsinə icazə verilməyən heyvan növərinin qorunmasına təmin edən üsullarla heyvanlar alomindən istifadə etmək;

2.1.12. heyvanın yaşının yaşayış sərətinin təsdiq etmək;

2.1.13. heyvanların alomının ov obyektlərindən səmərli istifadə etmək, heyvanların yaşayış mühitinin xüsusi fealiyyəti noticəsinə eko lojji və zootoxenizi pisləşdirməsi yol verəmək, iştəhsəlat proseslərinə heyata keçirən töbətötə mühafizə qaydalarını riyət etmək;

2.1.14. ovçuluq təsorrlüfatlarına bitişik ərazilərin hündürlərindən heyvanlar alomının mühafizəsini, istifadəsi ilə dövrlər nəzarətinə heyata keçirən Nazirliyin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayandolardırın manecosu buraxmaq, onların qanunu töbətötə ilə əməl etmək;

2.1.15. heyvanlar alomının yaşayış sərətinin pisləşdidiyi hallarda nəsilartırma qabiləyyəti aşağı düşükdə və heyvanların məhv olması tehlükəsi yaranıdında, heyvanlara və onların yaşayış mühitinin zərərləri tosirin qarşısını almaq üçün preventiv tədbirlər görmək;

2.1.16. dövlət ekoloji ekspertsizasına müsbət rəyləri olmadan heyvanlar alomının məskunlaşdırıcı ərazilərdə mikroorganizmlərin yeniliklərinin, bioloji aktiv mədələrin yaradılmasına, genetik dayışılmış organizmlərin yetişdiriləməsinə və başqa bioteknoloji məhsulların istehsalına yəl verəmək;

2.1.17. heyvanların yaşadığı və qidalanlığı ərazilərdə müyyən edilmiş ekoloji tohlükəsizlik qaydalarına əməl etmək;

2.1.18. heyvanların yaşayış mühitinin, miqrasiya yollaşımı, qışlama yerlərini, nəsilartırma və coxalma sərətinini qorumaq;

2.1.19. Nazirliyin razılığı, Azərbaycan Respublikası Elm və Təbii Nazirliyin elmi cohetdən əsaslanırmış rəyi olmadan Azərbaycan Respublikasının faunası üçün yeni olan heyvan növərinin iqlimi uyğunlaşdırılmasına, artırmamasına və damazlıq bazasının yaradılmasına imkan verəmək;

2.1.20. heyvanlar alomı və ovçuluq fealiyyətini tənzimləyən normativ hüquqi aktlarında nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.”;

2.5. III hissədə “VƏHŞİ HEYVANLARIN” sözlərindən əvvəl “OV OBYEKTİNƏ AİD EDİLMİŞ” sözləri əlavə edilis;

2.6. 3.1-ci bəndə “vəhşi heyvan” sözlərindən əvvəl “ov obyektiye aid edilmiş” sözləri əlavə edilis, “Azərbaycan Respublikası Ekoologiya və Təbii Sərvətlər Nazirliyin” 30 sentyabr tarixli 147 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, madda 759 (Cild I); 2024, № 2, madda 208, № 4, madda 472, № 5 (II kitab), madda 612, № 9, madda 1090) aşağıdakı dəyişikliklər edilis:

“Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, madda 759 (Cild I); 2024, № 2, madda 208, № 4, madda 472, № 5 (II kitab), madda 612, № 9, madda 1090) aşağıdakı dəyişikliklər edilis:

1.-ci hissədə “Vəhşi heyvanların” sözləri “Ov obyektiye aid edilmiş vəhşi heyvanların” sözləri ilə əvəz edilis:

2.2.13. ovçuluğun və ovçuluq təsorrlüfatının aparılması vəhşi heyvanların yaşadıqları orazılarda heyat torzularının sabitliyini pozmayan və ovlantısına icazə verilməyən heyvan növərinin qorunmasına təmin edən əsərlər töbətötə ilə əvəz edilis;

2.2.14. ovçuluğun və ovçuluq təsorrlüfatının aparılması vəhşi heyvanların xosteliyə yoluşduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və tolef olmasa hallarda xostiliklərin profilaktikası və loğvi üzrə keçirilən kompleks tədbirlərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.15. ovçuluq təsorrlüfatında sərhəd nişanlarının qoyması, nozərat-buraxılış məntəqələrinin yaradılması və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə edilis;

2.2.16. ovçuluq təsorrlüfatında vəhşi heyvanların sayılmaması, nozərat-buraxılış məntəqələrinin yaradılması və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə edilis;

2.2.17. ovçuluq təsorrlüfatlarında biotekniki tədbirlərin və töbii bərpə işlərinin heyatə keçiriləməsindən istifadə töbətötə ilə əvəz edilis;

2.2.18. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.19. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.20. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.21. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.22. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.23. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.24. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.25. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.26. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.27. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.28. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.29. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.30. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.31. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.32. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.33. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.34. ovçuluq təsorrlüfatında vəhşi heyvanların yaşayış mühiti pisləşdikdə, məhv olma tohlükəsi yaranıdında və ovçuluq təsorrlüfat subyektləri tərəfindən təqdim edilən əsərdən istifadə töbətötə ilə əvəz edilis;

2.2.35. ovçuluq təsor







# MƏN AZƏRBAYCANLIYAM!

Hər bir xalqın milli mənsubiyəti onunçundan doğmadır, özizdir!

Hər bir millətin keçmiş, indisi, tarixi və gələcəyi var.

Hər bir millətin başqalarından fərqlənən xüsusiyyətləri, milli-mənəvi dəyərləri, müqəddəs saydıgı amalları və inancları olur.

*Bütün bu dəyərlər, milli inkişaf istiqamətində keçilən yol, uğur və nailiyatlar onu həm də başqalarından fərqləndirir.*

*İnsanlar milli mənsubiyətləri, milli dəyərləri, görkəmli şəxsiyyətləri, keçidləri yolla fəxr etməyi bacarmalıdır.*

**Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının hər bir nümayəndisini örnək olacaq müdrik deyimi bugünkü və gələcək nəsillor üçün həm də müqəddəs tövsiyədir: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".**

*Bəli, insan Vətoni, milləti, xalqı ilə qürur duymağın, onu təmənnasız övlad məhabəti ilə sevməyi bacarmalıdır!*

**Həm də öz Vətonını qorumaq, ucalmaq üçün əlindən gələn hər şeyi etməlidir!**

**Ulu Öndər Heydər Əliyev kimi!**



"Mənim böyük votenimse, dörd hərfli SSRİ-dir" - şairlər sovet dövründə Vətoni belə vəsf edirdilər.

"Kür, Araz, Ararat,  
Gözəldir bu heyət.  
Qardaş olub Hayastan,  
Azərbaycan".

**Bu mənim isə məktəbdə bizə öyrənərkər xərəxudular.**

**Məqsəd tariximizi unutdurmaq, bizi kommunizm ideologiyası əsasında tərbiyələndirmək, Moskvaya xidmət etdirmək idi.**

*Ondur ki, əlifbamızı dəyişərkət hətta bizi keçmişimizdən da ayrırlar.*

**Arxivləri üzümüze bağlayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövrünü unutdurmağa, Azərbaycanın nə vaxtsı müstəqil dövlət kimi mövcudluğununu kimsənin bilməməsinə nail olmağa çalışılsın.**

Məsələ tokco unutdurmaqdə, imkan vermeməkdə deyildi.

Cox təkmil qorxutma və mükomməl cozavermə mexanizmə də vardi.

Səsvermə hüququndan möhrən etməkdən tətbiq sūrgunu göndərmək, höbsxanaya atmaq, güllələnmə cəzasına dək.

37-ci il repressiyası dövründə bunları çox fələ və geniş şəkildə edərək, xalqın gəzgini qorxudub, canına vahimə salmağı da bacarmışdır.

1918-ci ildə Bakıda və Azərbaycanın bir sıra bölgələrindən azərbaycanlıların soyqırımı, təsiklətçi və baş işçisi Şəhəryani inqilabçı kimi təqdim edərək əsərənə qəhrəmənə çevirmişdir.

Şəhəryani şəhər və əsərlər yazılır, paytaxtda və bölgelərdə şəhərinə abidələr qoyulur, Azərbaycanda üç yaşayış məntəqəsi bəllədən adını daşıyır.

**Hünerin vərdi cincirin çıxarı!**

26 Bakı komissarlarının rəhbərlərindən biri olan Şəhəryani Bakıdakı 26-lar bağındañ mozarban sür-sümüyü təpildi...

Vədəsində azərbaycanlılardan taladığı var-dövləti götürərək aradan çıxmış, Hindistanda rahat yayasaraq gorbagor olmuşdu.

Əslində, erməni üçün vəton, ideya, məslək anlaysı yoxdur.

Günləri harada xəş keçərə, oranı özlərinə vərən şəxslər.

Qırmızı imperiya çökəndə isə yenidən "Qarabağ problemi" ortaya atıldı, havadarlarının köməyi ilə Ermenistan 20 faiz ərazimizi işgal edərək, qapı-bataladı, 20 min vəton övladı şəhid getdi.

31 il doğma el-əbasından ayrı düşən azərbaycanlılar isə bir an belə vətoni unutmadılar...

Daim doğma torpaqlara qayıtmış həsrətli yaşadılar.

Bu gün isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə geri qayıdaraq xarabəhlər içində yeni, müasir, "ağlışlı şəhər" və kəndlər salınaqla vəton məhabətlərini əməli işlə təsdiq edirlər.



Azərbaycanlılar illər boyu hər cür hədələr, təsir və təzyiqlərə məruz qalsalar da, milli-mənəvi dəyərlərini, kimliklərini itirmədilər.

\* Rus dili rəsmən ikinci dövlət dili elan olundu, bu dili bilmeyənlər vəziyyəti pillələri ilə yüksələ bilmirdilər.



\* Bakı erməniləşdirildi, ruslaşdırıldı, rusilli şəhərə çevrildi, amma hec kos doğma dilini unutmadi, ana dilino döntük çıxmadi!

\* Uzun illər boyu bizi ateist kimi tərbiyələndirdilər, bu mövzuda dərsliklər yazaraq tədris etdiyər, dini azadlıq elan etsərən, məscide gedənləri, ibadət edənləri sıxışdırırlar, qnamalar, müxtəlif formada coxalndırdılar.

Amma Allahımızdan üz çevirmədik, onu üreyimizin dorinliklərində qoruyub saxladı.

\* Nəftimizi daşıyıb apararaq bize çirkənmiş torpaq, korlanmış ekologiya qoyular.

\* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faiziñənədən Azərbaycanın haqqını tapadalar, Bakıya quru Qohrəman şəhərə verdi.

Ona qovuşmaq üçün zəruri addımlar atıldı.

\* Bizi qardaş Türkiyədən ayrı saldılar, Bakıya onu düşmən dövlət kimi təqdim etdi.

\* Qarabağa uzanan murdar əllərinə qarşısını alımaq üçün meydana çıxaraq bu ədalətsizliyə etirazımızı bildirəndə isə tərkibli ermenilərlə möhkəmləndirilmiş "Qızıl ordu"nu Bakıya göndərərək hamimizi qanına qeltən etdiyər.

Şəhəryani şəhər və əsərlər yazılır, paytaxtda və bölgelərdə şəhərinə abidələr qoyulur, Azərbaycanda üç yaşayış məntəqəsi bəllədən adını daşıyır.

**Xalqın çağırışına bigənə qalmayan Ulu Öndər Heydər Əliyev qurtuluş missiyasını yerinə yetirməkdən ötrü Bakıya döndü:**

\* Ölkəni xaşa və anarxiya bataqlığın eixardı.

\* Qanunsuz silahlı dəstələri loğv etdi, əhalidəki silah-sursatı yığdırıldı.

\* İki dəfə - 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çərvilişi cəhdlərinin qarşısını aldı.

\* Azərbaycanda möhkəm və dönməz sabitlik yaradı!

\* Ölkənin goləcək iqtisadi inkişafının əsasını təşkil edən "Əsrin müqaviləsi"ni imzaladı.

\* Azərbaycanda möhkəm və dönməz sabitlik yaradı!

\* Ölkənin goləcək iqtisadi inkişafının əsasını təşkil edən "Əsrin müqaviləsi"ni imzaladı.

\* Azərbaycanın daim inkişafını və tərəqiqisini, təhlükəsizliyini təmin edəcək siyasi kurs hazırlayaraq obədiyyətə qovuşdu.

\* Heydər Əliyev siyasi kursuna sadətə xidmət edən canab İlham Əliyevin prezident seçilməsi Azərbaycanın yeni yüksəlisiñin başlangıcı oldu.

\* Beynəlxalq hüququn ayaq altında tapaladığı, beynəlxalq təşkilatların riya kar və qərəzlə mövqə sərgilədiyi, iki standartların hökm sürdüyü dönyada özümüzdən, özümüzkünlükərdən başqa güvən yoxdur!

\* Uzun illər boyu bizi ateist kimi tərbiyələndirdilər, bu mövzuda dərsliklər yazaraq tədris etdiyər, dini azadlıq elan etsərən, məscide gedənləri, ibadət edənləri sıxışdırırlar, qnamalar, müxtəlif formada coxalndırdılar.

\* Nəftimizi daşıyıb apararaq bize çirkənmiş torpaq, korlanmış ekologiya qoyular.

\* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faiziñənədən Azərbaycanın haqqını tapadalar, Bakıya quru Qohrəman şəhərə verdi.

Ona qovuşmaq üçün zəruri addımlar atıldı.

\* Bizi qardaş Türkiyədən ayrı saldılar, Bakıya onu düşmən dövlət kimi təqdim etdi.

\* Qarabağa uzanan murdar əllərinə qarşısını alımaq üçün meydana çıxaraq bu ədalətsizliyə etirazımızı bildirəndə isə tərkibli ermenilərlə möhkəmləndirilmiş "Qızıl ordu"nu Bakıya göndərərək hamimizi qanına qeltən etdiyər.

\* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faiziñənədən Azərbaycanın haqqını tapadalar, Bakıya quru Qohrəman şəhərə verdi.

\* Nəftimizi daşıyıb apararaq bize çirkənmiş torpaq, korlanmış ekologiya qoyular.

\* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faiziñənədən Azərbaycanın haqqını tapadalar, Bakıya quru Qohrəman şəhərə verdi.

\* Bizi qardaş Türkiyədən ayrı saldılar, Bakıya onu düşmən dövlət kimi təqdim etdi.

\* Qarabağa uzanan murdar əllərinə qarşısını alımaq üçün meydana çıxaraq bu ədalətsizliyə etirazımızı bildirəndə isə tərkibli ermenilərlə möhkəmləndirilmiş "Qızıl ordu"nu Bakıya göndərərək hamimizi qanına qeltən etdiyər.

\* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faiziñənədən Azərbaycanın haqqını tapadalar, Bakıya quru Qohrəman şəhərə verdi.

\* Nəftimizi daşıyıb apararaq bize çirkənmiş torpaq, korlanmış ekologiya qoyular.

\* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faiziñənədən Azərbaycanın haqqını tapadalar, Bakıya quru Qohrəman şəhərə verdi.

\* Bizi qardaş Türkiyədən ayrı saldılar, Bakıya onu düşmən dövlət kimi təqdim etdi.

\* Qarabağa uzanan murdar əllərinə qarşısını alımaq üçün meydana çıxaraq bu ədalətsizliyə etirazımızı bildirəndə isə tərkibli ermenilərlə möhkəmləndirilmiş "Qızıl ordu"nu Bakıya göndərərək hamimizi qanına qeltən etdiyər.

\* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faiziñənədən Azərbaycanın haqqını tapadalar, Bakıya quru Qohrəman şəhərə verdi.

\* Nəftimizi daşıyıb apararaq bize çirkənmiş torpaq, korlanmış ekologiya qoyular.

\* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faiziñənədən Azərbaycanın haqqını tapadalar, Bakıya quru Qohrəman şəhərə verdi.

\* Bizi qardaş Türkiyədən ayrı saldılar, Bakıya onu düşmən dövlət kimi təqdim etdi.

\* Qarabağa uzanan murdar əllərinə qarşısını alımaq üçün meydana çıxaraq bu ədalətsizliyə etirazımızı bildirəndə isə tərkibli ermenilərlə möhkəmləndirilmiş "Qızıl ordu"nu Bakıya göndərərək hamimizi qanına qeltən etdiyər.

\* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faiziñənədən Azərbaycanın haqqını tapadalar, Bakıya quru Qohrəman şəhərə verdi.

\* Nəftimizi daşıyıb apararaq bize çirkənmiş torpaq, korlanmış ekologiya qoyular.

\* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faiziñənədən Azərbaycanın haqqını tapadalar, Bakıya quru Qohrəman şəhərə verdi.

\* Bizi qardaş Türkiyədən ayrı saldılar, Bakıya onu düşmən dövlət kimi təqdim etdi.

\* Qarabağa uzanan murdar əllərinə qarşısını alımaq üçün meydana çıxaraq bu ədalətsizliyə etirazımızı bildirəndə isə tərkibli ermenilərlə möhkəmləndirilmiş "Qızıl ordu"nu Bakıya göndərərək hamimizi qanına qeltən etdiyər.

\* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faiziñənədən Azərbaycanın haqqını tapadalar, Bakıya quru Qohrəman şəhərə verdi.

\* Nəftimizi daşıyıb apararaq bize çirkənmiş torpaq, korlanmış ekologiya qoyular.

\* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faiziñənədən Azə





31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  
və Yeni 2025-ci ilin gəlişi münasibətilə bütün Azərbaycan xalqını və  
Azərbaycan Respublikasının Prezidenti,  
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi təbrik edirik.

Azərbaycanın dörd il bundan önce qazandığı möhtəşəm zəfər bölgədə yeni reallıqlar yaratmışdır. Beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış Azərbaycanla hər kəs hesablaşmaq məcburiyyətindədir. İndi Cənubi Qafqazda sülh, sabitlik və davamlı inkişaf üçün tələb olunan şərtləri məhz Azərbaycan diqtə edir.

Müstəqil, güclü və nüfuzlu Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərən, yatırıdığı sərmayələri ilə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyə çəşişən ailəmiz bütün dövrdə səyərini, güc və potensialını Azərbaycanın çıxışlənməsinə sərf edəcəkdir.

**Yaşasın AZƏRBAYCAN, yaşasın bütün TÜRK DÜNYASI!**

Dərin hörmət və ehtiramla,

Eran MÜDÜROĞLU  
LANDMARK Kompleksinin  
İnvestoru və rəhbəri



**TheLandmark**  
World-class offices in the heart of Baku



**TheLandmark**  
Bakı Mərkəzi



[azerbaijan-news.az](http://azerbaijan-news.az)





## "BAKİ ABADLIQ XİDMƏTİ" MMC

Azərbaycan xalqını 31 Dekabr Dünya  
Azərbaycanlılarının Həmrəyliyi Günü və  
Yeni il münasibətilə təbrik edir,  
xoşbəxt və firavan həyat arzulayır.



2024-cü ilin son günlerini yaşayırıq, bir neçə gün sonra ona "olvda" deyacəyik. Paralel olaraq qazandığımızı və itirdiyimizi götür-qoy edəcəyik. Qazandıqlarımız uğurumuz sayılacaq, itirdiklərimizən səbəbləri arasdıracağım ki, yeni ildə onları aradan qaldıraq.

Əslində, məqsədimiz bundan yaxınlaşdırmaq, bütövlükde Azərbaycanda bu il baş verən olalar fənnda da yaddaqalan meqamlardan söz açmaqdır. Onların bezi Azərbaycan xalqının taleyin qızıl xətti yazılın qlobal hadisə, bezi insan ruhlandırın, onu yaşamağa həvəslendirən xoş günlər, bezi isə üzərinə kədər çökəməş, qom olənmiş meqamlardır.

İlin ən yaddaqalan siyasi hadisəsi

İlin ən yaddaqalan siyasi hadisəsi fevralın 7-də keçirilən prezident seçkiləri oldu. İlham Əliyev seçkilərin 92,12 faiz səsini qazanaraq yenidən 7 il müddətinə Azərbaycanın Prezidenti seçildi.

Bu seçkini digər seçkilərdən fərqləndirən əsas amil bə idi ki, o, son 30 ildə ilk dəfə bütün ölkə əraziində keçirilirdi. Bu seçki həm do xalqın qəlbindəki yaranan sağaldığı bir vaxta təsdiif edirdi. Xalq öz Prezidentinə sevə-sevə səs verdi, dəstəklədi, onu yeniden dövlət başçısı statusunda görmek arzusunu reallaştırdı.

Bu seçkinin nöticələri tökezəxalqımızın deyil, beynəlxalq ictimaiyyətin dövlətimizin başçısına inam və etimadını, onun qlobal məqyasda nüfuzunu, sülh və təhlükəsizliyə töhfə verən lider olduğunu bir daha təsdiqlədi. Bunu seçkidən sonra dünyamızın aparıcı ölkələrinin liderləri torafindən dövlətimizin başçısına ünvanlanan töbrik məktublarında fikirlər də sübut etdi.

# 2024-cü ilin tarixə yazılan səhifələri

Ümumxalq etimadı, iqtisadi uğurlar, sosial rifah, Suverenlik Günü və COP29

Iqtisadi uğurlar,  
sosial rifah

2024-cü il de Azərbaycanın iqtisadi həyatına və siyasi arenasına öz "damğa"simi vurdu. Davam edən iqtisadi siyaset notecisində 11 ay ərzində iqtisadi artım 4,1 faiz qeydə alındı, o cümlədən qeyri-neft sektoruna üzrə ÜDM artımı 6,4 faizə çatdı. Ölkənin strateji valyuta ehtiyatları 72 milyard dolları ötdü. Son məlumat görə, Azərbaycanın birbaşa xərici dövlət borcu ümumi daxili məhsulun comi 7,3 faizini təşkil edir. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının saxolandırılması istiqamətində atılmış addımlar vo düşünülmüş islahatlar notecisə qalmır.

Ölkə iqtisadiyyatına investisiyanın colb olunması istiqamətində kompleks tədbirlərin görülməsi 2024-cü ildə də davam etdi. Bunun sayəsində Azərbaycanın da istirakçı olduğu bözi qlobal layihələr həyata vəsiqə aldı. Dünyada iqtisadi gərginlik davam etdiyi halda ölkəmiz bu il də özünü sabit inkişafını qoruyub saxlaya bildi. Həyata keçirilən sosial siyaset əhalinin rəfahının yüksəldilməsinə, sosial infrastrukturun tamamilə müasirşədirilməsinə imkan verdi.

Davam edən köç karvanları

"Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirom" deyən dövlət başçısı işgaldən azad olmuş ərazilərə köç karvanlarının davam edəcəyi müjdəsini hələ 2023-cü ildə vermişdi: "2024-cü ildə bir ne-

çə yaşayış məntəqəsinə keçmiş kökünlər, qacqınlar qayıdaçalar. Bu müjdəni mən bu gün onlara vermək istiyərim və bildirmək istiyərim ki, il ərzində Kərkicahan, Mətbəyli, Turşu kəndləri təmərpa edilib keçmiş kökünlərin sərəncamına veriləcək. Eyni zamanda il ərzində Xocalı və Xankəndi sakinləri isə o öz evlərinə qayğıdaçalar".

Ela də oldu. Bu il 32 ilən sonra Xocalıya 24 ailədən ibarət ilk köç karvanı yola salındı. Dekabrin 13-u Xocalının Balıca kəndində istiqamət götürən köç karvanı təkcə 27 ailənin sevinci deyildi. Xocalı liman 152 sakını dədə-baba ocağına yenidən qayıtmış üçün doğma yurduna yol almışdı. Qeyd edək ki, ilk köç karvanı 2022-ci il iyulun 19-da Zongurlanın Ağalı kəndində olmuşdu. 2024-cü ilin köç karvanları isə ilin sonunacan davam edəcək.

Daha bir qürur günümüz

Hər bir xalqın arzusu öz taleyinə sahib olmaq, müstəqil dövlətinin yaradaraq inkişaf etdirilməkdir. Tarihin müxtəlif mərhələlərində ələşdiyi çotinliklərə, işgala, mohrumiyətlərə baxmayaq, heç bir qıvvı xalqımızın müstəqillik, dövlətçiliklərini sərhəd biləməmişdir.

Azərbaycan 2023-cü ilin sentyabrında 23 saatlıq lokal karakterli antiterrör əməliyyatı ilə dövlət suverenliyini bərpa etdi. Suverenlik hakimiyyətinin ali xüsusiyyətini ifadə edir, dövlətin mövcudluğunu hüquqi əsası və onun beynəlxalq hüququnun subyektinə çevriləsinin başlıca şərti kimi qəbul olun-

nur. O, həm də dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərtlərdir. Bu baxımdan Prezidentin 20 sentyabrın Dövlət Suverenlik Gününün təsis edilməsi haqqında sərəncamı 2024-cü ilin sohifelerinə yazılın qürur günüdür. Həmin gün bizo müqəddəs bayramlar sırasına dəha birinin do əlavə olunduğu sevincini boxer etdi.

Qarabağ Universiteti - Zəfərin daha bir ünvanı

Sentyabr aylı 2024-cü ilin yadداşına heç bir zaman unudulmayaçaq hadisələrə yazıldı. Dövlət Suverenliyi Günündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin və bu alı məktəbin tələbə yataqxanasının temirindən sonra açılış mərasimində istirak edərək mülliəm və tələbə he-yoti ilə görüşdü.

Qarabağ Universiteti sıradan bir təhsil ocağı deyil, o, Azərbaycan xalqının daha bir qürur ünvanıdır. Xankəndidə qısa müddətde belə bir elm məbədinin yaradılması Azərbaycanın təhsil sahəsində də nəyə qadir olduğunu göstərdi.

Universitetin açılışının məhz 20 sentyabrda gerçəkləşməsi isə təsdiyi deyildi. Çünkü tarixin bu günündə Prezident İlham Əliyevin rəhbərliyi ilə qohrəman ordumuzu birləşdirən lokal xarakterli antiterrör tədbiri ilə ölkəmizin suverenliyini tam bərpa etmişdir.

Prezident İlham Əliyevin boyan etdiyi kimi, bu, artıq şanlı tariximizdir və Qarabağ Universitetinin yaradılması tarixi hadisədir.

"Yaşıl dünya namınınə həmrəylik ili"nin COP29 zirvəsi

"Yaşıl dünya namınınə həmrəylik ili" elan olunan 2024-cü il həm də ətraf mühitin qorunması, iqlim döyişmələrinin qarşısının alınması istiqamətində atılan addımlar, "yaşıl enerji" sahəsində həyata keçirilən layihələr, işgaldən azad edilmiş oralar, hemçinin Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zona-sı elan olunması ilə tarixi dişdə.

2024-cü il tarixinə uyğun olaraq işgaldən azad edilmiş oralar, hemçinin Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zona-sı elan olunması ilə tarixi dişdə.

Bu möhtəşəm kompleks xalqımızın həmrəylik, bütövlük, güc və qələbo ideallarına tövsiyət edir. Bu cür yüksək ideallara, dəyərlərə səyənən xalqın vo onun Liderinin yolu bir gün möhəz Zəfər tağından keçməliydi. Ucağı, əzəməti, mözəməni ilə seçilən abida həqiqətən əsl Zəfər simvoludur.

Prezident İlham Əliyevin möhtəşəm abidənin açılışında dediyi szözlər Zəfər tağının obədi romz olacaqına işarədir: "Bu gün Zəfər Günündə şəhərimizin on gəzel yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektar yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tortibatlı gedir. Gələcəkdə Zəfər muzeyi do olacaq. Bu gözəl yerdə şəhərimizin, gücünü, qürurunu göstərədi. Gösterdi ki, 8 Noyabr Zəfər və 20 Sentyabr Suverenlik günlerini qazanan xalqımız 25 dekabr facisi kimi hadisələri de def etməyə qadırdır.

Bu hadiso zamanı nümayiş etdirdiyimiz həmrəylik bir dəhə xalqımızın birliyini, sərsilməzləşməyini, gücünü, qürurunu göstərədi. Gösterdi ki, 8 Noyabr Zəfər və 20 Sentyabr Suverenlik günlerini qazanan xalqımız 25 dekabr facisi kimi hadisələri de def etməyə qadırdır.

tağı yerləşir. Həm müasir əslubla inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tortib olunan muzeydə bir çox əməkli romzlar var. Bu qələbo bimizlə obədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzealtı təbliğ kimi yaşayacaqdır".

İlin sınağı

Təssüf ki, öten ilin uğurları ilə yanasa, həyati bizi ağır faciə ilə sınaqda çəkdiyi məqamı da oldu. Bu, dekabrin 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznan reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin qızaya uğraması idi. Qazaxistannın Aktau şəhərinin yaxınlığında qoza eniş edən aviaşayətən gövərtisindən olan 5 ekipaj üzvü ilə birləşdə 62 sornisindən 32-nin hələ olmasından, 29-nun yaranmasına bütün ölkəni sartsıdı.

Həmin gün Sankt-Peterburq şəhərində keçirilən MDB-ye üzv ölkələrin dövlət başçlarının qeyri-rəsmi Zirvə görüşündə işarət etmək üçün Rusiya Federasiyasına yola düşən Prezident İlham Əliyevin möhtəşəm abidənin açılışında dediyi szözlər Zəfər tağının obədi romz olacaqına işarədir: "Bu gün Zəfər Günündə şəhərimizin on gəzel yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektar yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tortibatlı gedir. Gələcəkdə Zəfər muzeyi do olacaq. Bu gözəl yerdə şəhərimizin, gücünü, qürurunu göstərədi. Gösterdi ki, 8 Noyabr Zəfər və 20 Sentyabr Suverenlik günlerini qazanan xalqımız 25 dekabr facisi kimi hadisələri de def etməyə qadırdır".

Bu hadiso zamanı nümayiş etdirdiyimiz həmrəylik bir dəhə xalqımızın birliyini, sərsilməzləşməyini, gücünü, qürurunu göstərədi. Gösterdi ki, 8 Noyabr Zəfər və 20 Sentyabr Suverenlik günlerini qazanan xalqımız 25 dekabr facisi kimi hadisələri de def etməyə qadırdır.

Züleyxa ƏLİYEVƏ,  
"Azərbaycan"

## 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Milli birlik və həmrəylik ideyası sivil insan cəmiyyəti formalaşandan mövcud olmuş, hər bir xalqın vahid məqsədlər ətrafında birləşməsində mühüm rol oynamışdır. Müasir dünyamızda ayrı-ayrı xalqların, dövlətlərin sülh, əmin amanlıq, tərəqqi məqsədilə xaxnilaşlığı, həbələşər siviliлизasiyasının yeni mənəvi dəvərlər, humanizm çalarları ilə zənginləşdiyi, mədəniyyətlər-arası dialoqun, etnomədəni müxtəlifliyin qorunmasına zərurətə çevriləndi bir vaxtda insanların öz köküna bağlılığı getdiyən daha böyük əhəmiyyət dəşyir. Bu duyular tökcə insanın doğduğundan coğrafi ərazi ilə şərtlənmir, o, eyni zamanda hər bir fərdin şəxsiyyət olaraq formalaşmasını, dünyaya münasibətini əsaslanan, başlıca meyarları müyyənəldərən birləşdirici amil kimi çıxış edir.

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində moskunlaşmış soydaşlarımız hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəylik Günü böyük coşqı ilə qeyd edir. Bu bayram ildən ilə daha geniş şəkildə keçirilir. Azərbaycan özüne tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi isə qurvericidir.

Dünya azərbaycanlılarının vahid amal uğrunda birləşməsi, həmrəylik nümayiş etdirməsi tarixi missiya, dövrün tələbi, zamanın çağırışıdır. Bunun üçün ilk növbədə tarixi Vətəndən uzaqda yaşayan soydaşımız arasıńda fikir, əməl birliyinin yaradılması, möhkəmləndirilməsi son dərəce zoruridir.

Ümummilli Lider Heydər Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya azərbaycanlılarının həmrəylik gününə dövlət bayramı kimi qeyd edilmişə xalqımızın milli azadlıq mübarizəsinin məntiqi noticosi olaraq artıq xəş onənyən qeyrilişdir. Qədim və zəngin tarixi malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini eks etdiyən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və mösuliyətli mübarizəyə səfərər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümidi anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarda soydaşımız yaşayır, işləyir, fealiyyət göstərir. Buna baxma夸ra, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyəsinin osasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümüməşəri döyrələre hörmət, onların daim qorunmasına, yaşamasına qayğı teşkil edir".

Ona görə də 1993-cü ildə xalqın təkidi təlobi ilə hakimiyətə qayıdışından sonra Ümummilli Lider Heydər Əliyev diaspor quruculuğunu işləməyən, on yüksək mərhələsini yaşayır. Bu, illə növbədə, diaspor siyasetini Prezident İlham Əliyev tərəfindən qurulmuş təmsilciliklər ilə görüldü. Onlarla somi səhbətlər aparır, dünya azərbaycanlılarının bir araya gətirilməsi soydaşlarımızın milli həmrəyliyinə, tarixi Vətənə baglılıq hissini gücləndirilməsinə çalışır. Eyni zamanda dünyada yaşayan azərbaycanlıların təmsilciliyi təmin olunmuş məqsədi ilə diaspor işləməsi, onların daim qorunmasına, yaşamasına qayğı teşkil edir.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədi ilə diaspor işləməsi, onların daim qorunmasına, yaşamasına qayğı teşkil edir.

Diaspor quruculuğu mühüm prioritətdir

Azərbaycanda diaspor quruculuğunun banisi Ulu Önder Heydər Əliyevdir. Dövlət müstəqilliyinə nail olduğunu dövrə qəder de xalqımızın tomsilciliyi dünyadan müxtəlif ölkələrində yaşayırıdlar, amma onların diaspor quruculuğu imkanları məhdud olmuşdur. Əton əsrin 80-ci illerinin sonu, 90-ci illerinə əvvəllərində isə sorħedlərin açılmasından sonra



# Həmrəyliyimiz birliyimizdir

Prezident İlham Əliyevin diaspor siyaseti dünya azərbaycanlılarının təşkilatlanması gücləndirib

## Həmrəylik



Həmrəylik!

No demək?

Mənəsi dorin.

Onun qüdratiyələ

No olur görün:

Ürkələrin, arzuların,

diləklərin

Diriliyi, birliyidir.

Gerçekləşən əməlidir.

Əməllerin təmolidir,

Bu söz!

Haqqqa-ədalətə,

Vətən eşqiyə cosan,

Aşib-dəşən, alışan

Məhəbbətə, sədaqətə,

cəsarətə

Çağırışdır bu söz!

Biz zamanın sığında,

Çətin gündə, dar ayaqda

Millet kimi həmrəy olduq.

Bir nöqtəye, bir hədəfə

bir vuraraq,

Domirlossen, poladlaşan,

yumruq olduq.

Müskülliəri yox edərək

qalib olduq.

Yağı düşən tapağında

inildəyən

Connottməkan Qarabağ -

Vəhşiliklə dağdanın şəhərləri,

o kəndləri,

Əsir düşən qalaları,

məscidləri,

Babaların uyduduğu

məzərləri

Gör necə azad elədik!

44 günlük bu savaşda

Böyük, kiçik,

Kişi, qadın,

Qoca, cavan,

Gecə, gündüz,

Üreyimiz, nəbzimiz

Bir döyüñüb bir vururdu.

Gözlerimin öñündədir

o mənzərə.

Baş Komandan keçən

hor gün

Azad olan o yerlərin

adalarını

Sadalıyər oxuduqca

Hami, hər kəs bir-birin

Əlin sıxbı, təbrik edib

görüşürdü.

Bu sevindən doğmalaşıb

Qucaqlışın öpüşürdü.

Birlik ilə başa gələn

bu savaşda

Əyilməz bir milət kimi,

Yenilməz bir dövlət kimi,

ordu kimi,

İnam dolu, zəfər dolu

Daha nurlu sabahlara -

Gələn gənə, aya, ilə

Yol gedirik!

Seyran CAVADOV,  
"Azərbaycan"



## Azərbaycanın xarici iqtisadi əlaqələri getdikcə genişlənir

Dünya dövlətləri iqtisadi integrasiya yolu ilə öz istehsal güclərini, istehsalın səmərəliliyini və bütün bunların nəticəsində əhalinin rıfahını yüksəltməyə soy göstərirlər. Bunun üçün bir çox hallarda beynəlxalq iqtisadi əlaqələrdən istifadə etmək lazımlıdır. Xarici dövlətlərlə quşulan həmin iqtisadi əməkdaşlıq inkişafı ilk növbədə ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsini tələb edir. Bu zaman da osas istiqamətlərdən biri beynəlxalq iqtisadiyyatı tənzimləyən müxtəlif təşkilatlarla işgəzar əlaqələr yaratmaqdan ibarət olmalıdır.

Bu baxımdan, iqtisadiyyat Nazirliyinin atdığı addımlar intensivliyi və dinamikliyi ilə seçilir. Bir neçə gün əvvəl iqtisadiyyat nazirinin müavini Anar Axundovun rəhbərlik etdiyi nümayəndəlikdən sonra Serbiyaya soñor cərçivəsində Beldredda bu ölkənin dağ-məden və energetika naziri Dubravka Cədəviç-Handanoviçlər göründü. Görüşdə SOCAR-in və Serbiyanın müvafiq dövlət şirkətlərinin nümayəndələri iştirak ediblər. Görüş zamanı bildirilib ki, Azərbaycan Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyinin tomin olmasına mühüm töhfə verir. Ölkələrimiz arasında iqtisadi əlaqələr qarşılıqlı hörəmt və etibarlı tərəfdənlilik principləri əsasında genişləndirilir. Energetika sahisi ikitoraklı iqtisadi tərəfdənlığın gücləndirilməsində önəmlə fakturdur. Təreflər iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələləri, o cümlədən Serbiyanın Nis şəhəri yaxınlığında qaz elektrik stansiyasının birgə təkintisi imkanları barədə müzakirə aparılırlar.

Təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələri tez-qaşa məhdudlaşdırır. Azərbaycanda qeyri-neft məhsullarının xarici bazalarla ixrac imkanlarının genişləndirilməsi məqsədilə müüm hələl işlər görürlər. Belə ki, qanunvericilik bazası təkmilləşdirilib, ixrac məsləhətin istehsalı stimullaşdırılıb, ixracın infrastruktur təminatı yaxşılaşdırılıb. Sonnayə zonalarının genişləndirilməsi, o cümlədən Serbiyanın Nis şəhəri yaxınlığında qaz elektrik stansiyasının birgə təkintisi imkanları barədə müzakirə aparılırlar.

"Biz bu gün Ağdamdayıq, Füzulişəyik, Laçındayıq, Cəbrayıdayıq, Zəngiländayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!"

Bu ilin fevralında xalqın yekdil qərarı ilə yenidən ölkə Prezidenti seçilən İlham Əliyevin andıçmə mərasimində qürurla səsləndirdiyi kimi, bu gün Azərbaycan xalqı tarihindəki ən şəhər günlərini yaşayır: suverenliyi, ərazi bütövülü tam təmin edilən qalib xalq kimi... Qarabağ azadlığı qovşdurulan xoşbəxt millət kimi...

Ölkəmiz adına son dörd il ərzində qazanılan ardıcıl zəfərlərin, qələbələrin əldə olunmasında isə həmrəyliyimiz, milli birliyimiz həllədici rol oynayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin "Konstitusiya vo Suverenlik İli" elan edilmişdi. Həm də həmrəylik zəfərümüzün daha bir möhtəşəm təzahürü oldu.

Ürkəklər Qarabağ üçün döyündü

Tam mübələğəsiz demək olar ki, üzərindən dörd il keçənənək xəmərəyər, hələ də həyəcamı, sevinçini, xoşbəxtliyini cəmişlərindən yaşıyab illər. Xeyli sayıda ictimai təşəbbüs lər, köməkçi hərəkatları başlıdı, beynəlxalq ictimaiyyətə səsizmizi qatdırırdı. Həmçinin üç feal iş apardı. Yəsəndən, imkanlarından, yaşıduğunu bölgəsindən asılı olaqaraq, həm Zəfər underunda soñorbor oldu, vətonun müsələhəsi osorino çevrildi.

Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!" haqqı nidasına yər-yərdən həyətənən xalqımızın on minlərlə idid övladı köməkçilər olaraq orduya yazılış üçün müraciət etdi.

Qarabağ uğrunda gedən savaş günlərindən cəbhəyə doğru yola çıxan sovqat karvanlarının ucu-bucagi göründü. Qurbanlar kəsildi, çörökler birşirildi, corablар, şəhərə xoxunuldu, arxa cəbhədən öv cəbhəyə dəstək məktublarının arası kəsildi. O 44 gündə Azərbaycan xalqı torpaqlarının yağı tapdından azad olunma-sı, düşmənən qarşı savasa atılan cosur oğullarımızın sağ-salamat qayitmalara üçün ol aşıb Allah'a dualar etdi.

Tək ölkəmizin daxilində deyil, onun hüdudlarından konarda yaşayan soñşalarımız da ərazilərimizin

loşmiş Krallığın, 1,2 faizi Fransanın, 1,1 faizi Hindistannın, hər biri 1 faiz olmaqla Özbəkistan və Kanadanın, 0,9 faizi Braziliyanın, 0,8 faizi İspanyanın, 11,3 faizi isə digər ölkələrin payına düşmüştür.

Bundan başqa, Azərbaycanın ixrac məhsullarının artırılması iqtisadi şəxşləndirmə ilə bağlı hədəflərə nail olunması baxımdan bu gün aktualdır. Yerli istehsalın dəsteklenməsi fonunda qeyri-neft ixrac imkanlarının artırılması osas hədəfələrə qalmadıdır. Deyə bilərik ki, iqtisadiyyatın dayanıqlığı praktik olaraq qeyri-neft sektorunun inkişaf ilə əlaqədardır. Ona görə də qeyri-neft sektorunun dəsteklenməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi oludur.

Sözülməz, qeyri-neft sektorunun inkişaf ilə əlaqədardır. Ona görə də qeyri-neft sektorunun dəsteklenməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi oludur.

Qeyd edək ki, xarici iqtisadi əlaqələrin dinamik inkişafında Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və sistemli surətdə heyata keçirilən sonəyənin inkişafına dair 2015-ci ilə qəbul olunmuş dövlət programı əhəmiyyətli rol oynayır. Həmin program şübhəsiz ki, onənəvi sonnayə sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiçiyarlı, alternativ enerji və digər sahələrin, homşinin müasir istehsal infrastrukturuna malik sonnayə zonalarının inkişafını sürətləndirir. Belə vəziyyət ölkənin ixrac qabiliyyətinin güclənməsinə, idxlər əvəz edən məhsulların istehsalının artırılmasına da şəhərət təsir göstərir.

Züleyxa ƏLİYEVƏ,  
"Azərbaycan"



## Konstitusiyanın, suverenliyin, həmrəyliyin Zəfəri

sözün əsl mənasında, dünyadakı bütün azərbaycanlıları birləşdirən ümumi ideyaya çevrilidir.

Həmin tarixi qurultaya Ulu Öndər Heydər Əliyev vurğulamışdır ki, Azərbaycan dövlət müstəqilliliyini əldə edəndən sonra azərbaycanlılarla əlaqələri aparcı ideya kimi həm ölkəmizdə, həm də bütün dünyada yaşayışın azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik: "Biz formalışırıq, müstəqilliyimiz möhkəmləndir, xarici ölkələrdə yaşayışın azərbaycanlıları dərhal təşkilatları və bizim hamımızın birləşdirilən qazanıb, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.

Bir sözü, yer üzündəki azərbaycanlıların üreyi bir olub sadəcə Qarabağ üçün döyündən. Ulu Azərbaycan xalqı ana Vətən qarşısında sınağında da bu birliliyi sayosunda üzüağ, başıca çıxdı.

O 44 günün hər birində Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdələri alan həmətənliklərimizdən əldə olundu.

adad edilmişsi üçün aparılan haqqı savaşı uğrunda birləşdirilər.





**GCM GLOBAL ENERGY AZERBAIJAN**

**"Global Energy Azerbaijan"**

**şirkəti və onun tövəmə şirkətləri**

**Azərbaycan xalqını**

"Abşeron Operating Company"

"Binagadı Oil Company"

"Karasu Operating Company"

"Şirvan Operating Company"

"Neftechala Operating Company"

**Dünya Azərbaycanlılarının  
Həmrəyliyi Günü və  
Yeni il münasibətilə  
təbrik edir, xos günlər və  
firavan həyat arzulayır.**

**2025-ci iliniz mübarək!**

**Hörmətli Həmvətənlərimiz!**

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirik.

Qarşidan gələn 2025-ci il sizlərə ümid, sevinc və bol xoşbəxtlik gətirsin. Üzünüzdən təbəssüm əskik olmasın.

Bayramınız mübarək!

**AZPETROL**  
Daim İnkışafa Doğru!

## Sarsılmaz birlik

31 dekabr xalqımızın tarixində yaddaşalan, unudulmaz, şərəf və qürur doğu günlərdən biridir. Özündə milli birlilik, Azərbaycana möhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətəna ürkəndən bağlılıq hissəsini tacəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gündür! Belə bir günün bayram kimi qeyd edilməsi dünyanın müxtəlif diyarlarına səpələnmiş soydaşlarımızın doğma Vətənda - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, onların bir-birləri ilə six ünsiyyət qurmalarına, hansı ölkədə yaşaşmalarından asılı olmayaq, milli-mənəvi dayərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.



Xalqımız minilliklər boyu özünün tarixi torpağı olan Azərbaycan orazisində yaşaması və boşər sivilizasiyasının inkişafına böyük töhfələr vermişdir. Mütəxəssislərin uzun illər apardığı araşdırma və tohilillər səbət edir ki, yer üzündə yaşayan bütün xalqların milli vərlığını, tarixi keçmişini və kimliyini sertləndirən başlıca amillərdən biri də onun sarsılmaz birlüyü, mütəşəkkiliyi və həmrəyliyidir. 1991-ci ildən başlayaraq Azərbaycan xalqı dekabr ayının 31-ni birlük və həmrəylik günü kimi bayram edir. Böyük sevgi və coşğu ilə keçirilən bu bayram hər şəyənə əvvəl ürəkləri, qəlbəleri, köhnülləri bir-birinə yaxınlaşdırın azərbaycanlı ideologiyasına sənəkənir, ondan güclər. Son illər aydın şəkildə görünür və duylular ki, bu ideologiya müstəqil Azərbaycanın çəkənləməsinə və dönya azərbaycanlılarının özündürkincə, birliliyinə tokan veren güclü bir qüvvəyə çevrilir. Hər birimiz üçün müqddəs və oziz olan azərbaycanlı ideologiyası ətrafında birləşən bütün soydaşlarımızın qoynunu dünaya göz aqdiqları Vətənin inkişafına, onun dünəyi yindəki layqli yerinin dəha da möhkəmlənməsinə, təmənnəsinə, dairə torqqı etməsinə, mədəniyyətimizin təbliğinə, Azərbaycanın haqq səsinin beynəlxalq ic-timaiyyət çatdırılmasına töhfə verməyi özlərinə monəvi borc bilirlər. Bu monəvi borcu yurduna, el-əbasına böyük sevgi və möhbətə yerinə yetirirlər.

Söyledən Ümummilli Lider Heydər Əliyev dünən azərbaycanlıları arasında milli birlilik və həmrəyliyin təməni edilmiş, Azərbaycan dövləti və dönya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirməsi, qarşıya çıxan problemlərin həlliində sözərin birloşdırılması zərurəti, ana diliinin, milli-monəvi dəyərlərin qorunub saxlanması, inkişaf etdirilməsi haqqında dəyəri fikirlərini bildirmişdir. "Hər bir insan üçün onun milli mənşəyi yot onun qürür monboyıdır. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyım!" Ulu Öndərin bu qiymətli kəlamları her bir azərbaycanlı üçün milli qürür rəmziyənə çevrilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 70-dən çox ölkədə yaşayış 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlilik və həmrəylik yaratmaq işində olduqca mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Homrəyliyi Günü qeyd edilməsi dünənə azərbaycanlıları tərəfindən böyük sevgi ilə qarşılısan. Zaman keçdikcə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sərsləmə birliliyimiz, həmrəyliyimiz rəmzinə çevrilərək hamimizə Zəfer sevinci yaşır.

Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli forman ilə dünənən ayri-ayrı şəhərlərdəki soydaşlarımızla əlaqələrinin genişləndirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılar İş üzrə Dövlət Komitəsi (hərziyətən Diaspora İş üzrə Dövlət Komitəsi) yaradıldı. Bu təşkilatın yaradılması dünya azərbaycanlılarının milli birliliyi və təşkilatlanması prosesini hom gülənlərdi, həm de sürətləndirdi.

Ulu Öndər Heydər Əliyevin dünənən müxtəlif ölkələrdən yaşayış soydaşlarımızın azərbaycanlı ideyəsi ətrafında birləşməsi və güclü diasporumuzun yaradılması siyasetini Azərbaycan Prezidenti İlham Əliyev hakimiyəti goldıyla ilk günlərdən uşaqla davam etdirir. Dövlət başçımızın rəhbərliyi altında bu gün dünənədə milli həmrəyliyin on mükəmməl, on müasir modeli yaradılıb. Həc bir qüvvənin bu sarsılmaz birliliyi, həmrəyliyi pozmağa güclü çatmaz. Azərbaycan xalqının sarsılmaz birliliyi, həmrəyliyi dünənədən sonra yaşıyacaq və suverenliyimiz, müstəqilliyimiz dəha da möhkəmlənəcək.

Vahid MƏHƏRRƏMOV,  
"Azərbaycan"

## Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

Qarabağ və Şərqi Zəngəzurda işğalın izlərindən əsər-əlamət qalmır

Vətən mühərbiyəsindən ötən dörd il ərzində işğaldan azad olunan ərazilərdə durmadan bərpa və yenidənqurma işləri aparılır. Əsas məqsəd Qarabağ və Şərqi Zəngəzur ölkənin ən müasir və abad yaşayış zonasına çevirmək, dəyaniqli məskunlaşma üçün rahat yaşayış mühiti yaratmaqdır.

Artıq Qarabağ və Şərqi Zəngəzurda Böyük qayıdış Zəngəzurda işlərə salınması cari ilə də görür. 30 il mündəttindən dərhal istifadə qələmənən qurulur, evlərin, binaların, məktəblərin, xəstəxanaların taməli qoyulur. Qısa müddədən gərlən işlər dəyəri əsas verir ki, regionun iqtisadi potensialından sonmərlə istifadə olunmaqla əhalinin məskunlaşdırılması soviyyəsinin işgaldan əvvəlki soviyyəyə qatdırılmış nozordan tutulan vaxtla tomin ediləcək, özü də "ağlı şəhər", "ağlı kənd" və "yaşlı enerji" konsepsiyalardan istifadə olunmaqla. Bunu inkişafı təşviq etmək, 50 yerlik əşq bağçası inşa olunub. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Aşanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşlı enerji" zonasına çevrilməsi istiqamətdən strategiya yaradılmışdır. Cobratı rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcılı və Şotlanlı kəndlərinin Zəngilan rayonunun Mincivan qəsəbosunun tomları qoyulub, "Zəngilan" və "Şayflı" Su-Elektrik stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin

